

**“2008-2012-ci illərdə Azərbaycan Respublikasında  
rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət  
Proqramı” ilə əlaqədar 5 ildə görülmüş işlər haqqında**

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 2583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın yerinə yetirilməsi 2008-2012-ci illərdə Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etmiş və Proqramın icrasında iştirak etməsi nəzərdə tutulmuş digər nazirlik, komitə və təşkilatlarla birlikdə proqram üzrə nəzərdə tutulan 116 tədbir üzrə 200 iş yerinə yetirilmişdir. Proqramın yerinə yetirilməsi üçün hər il illik tədbirlər planı hazırlanmış və yerinə yetirilən işlər Dövlət Proqramının bütün bölmələrini, yəni real, xarici, sosial sektorlar və ekologiya statistikasına sahələrində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyalarının təkmilləşdirilməsini, iqtisadi-statistik təsnifatlar sisteminin inkişafı, statistik müşahidələrin müasir metodlarının tətbiqi, dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyasını, statistik informasiyaların yığılması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsi, statistik informasiya istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılmasını əhatə etmişdir.

Bu işlər yerinə yetirilərkən ölkədə aparılan sosial-iqtisadi islahatlar haqqında beynəlxalq standartlara cavab verən statistik məlumatların keyfiyyətinin daha da yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur.

Ölkədə həyata keçirilən davamlı islahatlar, bu islahatlar haqqında obyektiv məlumatların əldə olunması məqsədilə Dövlət Proqramına uyğun olaraq iqtisadiyyatın müxtəlif sahələri üzrə metodoloji materiallar və göstəricilər sistemləri hazırlanmış və məlumat bazaları yaradılmışdır. Hazırlanan materiallar aidiyyəti nazirlik, komitə və təşkilatlarla razılaşdırıldıqdan və Komitənin elmi-metodoloji şurasında müzakirə edildikdən sonra Dövlət Statistika Komitəsinin müvafiq qərar və sərəncamları ilə təsdiq edilmişdir.

Real sektor statistikasına sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi (Proqramın I bölməsi) ilə əlaqədar bu dövrdə “Ayrı-ayrı enerji məhsullarının (əmtələrin) balanslarının tərtibi”, “İqtisadiyyat, iqtisadi fəaliyyət növləri və müəssisələr üzrə əmək məhsuldarlığı göstəricilərinin hesablanması”, “Əmək bazarının müayinəsi metodundan istifadə etməklə sahibkarlıq subyektlərinin və ev təsərrüfatlarının qeyri-formal fəaliyyətinin statistik tədqiqi”, “Maliyyə-sənaye qrupları və digər birliklərin statistik uçotunun təşkili”, “Ticarət təşkilatlarının seçmə məcmusunun formalaşdırılması”, “Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin müşahidəsi və qiymət indekslərinin hesablanması”, “Məşğul əhəlinin iş vaxtı”, “Qiymətli kağızların və onlar üzrə gəlirlərin iqtisadiyyatın sektorları üzrə bölüşdürülməsi üzərində statistik müşahidənin təşkili”, “Sənaye müəssisələri tərəfindən məhsul istehsalı məqsədi ilə əldə edilən

xammal və materialların qiymətlərinin müşahidəsi və qiymət indekslərinin hesablanması”, “Ömtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasına inhisarçılığın təsirinin öyrənilməsi məqsədilə aparılmış iqtisadi-statistik təhlilin nəticələri”, “Əsas kapitalın istehlakının MHS-nə əsasən hesablanması”, “Energetika statistikasının əsas göstəricilərinin hesablanması”, “Respondentlərin natamam ilkin məlumatlarını şərti hesablama metodları əsasında tamamlamaq üçün elmi-metodoloji konsepsiya”, “Nəqliyyat statistikasına üçün məlumat bazasına dair göstəricilərin siyahısı və metodoloji izahlar” və “Dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin hesablanması”na dair metodoloji materiallar, “Tullantılar”, “Təhlükəli və tibbi tullantılar”, “İnformasiya cəmiyyətləri statistikasına üçün statistik məlumat bazası”, “Turizm, mehmanxana və mehmanxana tipli müəssisələrin, mədəniyyət, sanatoriya, və istirahət ocaqları”, “Müəssisələr statistikasına üzrə işgüzar fəallığa dair əsas keyfiyyət göstəriciləri”, “Reklam xidməti göstərən hüquqi və fiziki şəxslər” və “Mənzil-kommunal təsərrüfatı üzrə həyata keçirilən islahatların monitorinqi” üzrə göstəricilər sistemi hazırlanmış, “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsi”, “Sahibkarlara düşən informasiya yükünün müəyyənləşdirilməsi”, “Ticarət şəbəkələrində əhaliyə satılan malların strukturunda idxal mallarının həcmnin müəyyənləşdirilməsi”, “İnformasiya və kommunikasiya texnologiyalarından istifadə”, “İstehlak mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin tarifləri”, “Qeyri-maliyyə korporasiyaları sektoruna aid edilən müəssisə və təşkilatların maliyyə aktivləri”, “Kənd təsərrüfatı üzrə iqtisadi göstəricilərin öyrənilməsi”, “Məhsulun (xidmətlərin) istehsalına çəkilən xərclərin tərkibi”, “Müəssisənin strukturu və fəaliyyəti”, “Çoxillik əkmələr”, “Dekorativ məhsulların istehsalı”, “Yük avtomobilindən istifadənin öyrənilməsi”, “Ölkə sərhədlərini keçən Azərbaycan və xarici ölkə vətəndaşları”, “İş vaxtı indikatorlarının Beynəlxalq Əmək Təşkilatının bu sahədə meyarlarına uyğunluğunun öyrənilməsi”, “İş vaxtı”, “Bağçılıq təsərrüfatlarının fəaliyyəti”, “Sağlamlıq imkanları məhdud olan şəxslərin iqtisadi əmək fəaliyyətinə cəlb olunması şərtləri”, “Cins məqarə və quşların uçotu” və “Əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin səviyyəsinin ölçülməsi”nə dair seçmə statistik müayinələr aparılmışdır. Bundan başqa, Proqram üzrə “Sənaye, nəqliyyat, rabitə, tikinti və ticarət müəssisələrinin işgüzar fəallığı”, “Tibbi tullantıların əmələ gəlməsi və hərəkəti”, “Maliyyə-sənaye qrupları və digər müəssisə birliklərinin iqtisadi fəaliyyətinin əsas göstəriciləri”, “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə” haqqında müvafiq olaraq, 1-ışgüzar fəallıq (rüblük), 1-tibbi tullantı (illik), 1-MSQ (illik), 1-alternativ enerji (illik) №-li yeni rəsmi statistika hesabatı formaları hazırlanmış və təsdiq edilərək tətbiq edilmişdir. 2011-ci ildə “Malların istehsalı və yüklənməsi (göndərilməsi) və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (ticarət) aylıq, “Ticarət fəaliyyətinə dair” 1-ticarət illik və “Fiziki şəxslərin ticarət fəaliyyəti haqqında” 1-ticarət (fiziki şəxs) №-li rüblük rəsmi statistika hesabatı formalarına elektron ticarətə dair göstəricilər daxil edilmiş və hesabatların təlimatlarında bu göstəricilərə dair izahlar verilmişdir. 2012-ci ilin yanvar ayından digər ticarət şəbəkələri kimi, elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslər də statistik uçota cəlb olunmuşdur. Artıq bu göstəricilərin dinamikası aparılır və onlar press-relizə, ekspress-məlumatə və məruzəyə daxil edilir. Bundan başqa, xüsusiyyətləri nəzərə alınmaqla sənaye,

nəqliyyat, rabitə, tikinti, ticarət və xidmət sahələrində 2009-cu ilin I rübündən başlayaraq tətbiq olunan “Müəssisənin işgüzar fəallığı”na dair 1-işgüzar fəallıq №-li rəsmi statistika hesabatı vasitəsilə məlumatların toplanması işi 2012-ci ildə də davam etdirilmiş və müəssisələr statistikasını çərçivəsində keyfiyyət göstəriciləri statistikasını yaradılmışdır. Müəssisələrin (təşkilatların) maliyyə-iqtisadi fəaliyyətini xarakterizə edən statistik hesabatların təkmilləşdirilməsi məqsədilə “Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı haqqında” 1-müəssisə, “Sığortaçının fəaliyyəti haqqında” 1-sığorta və “Maliyyə-kredit təşkilatlarının maliyyə-iqtisadi fəaliyyətinin əsas göstəriciləri haqqında” 2-bank №-li rəsmi statistika hesabatı formalarında mühasibat uçotunun Milli və Beynəlxalq standartlarının tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilmiş, Baş kredit sərəncamçısı olan büdcə təşkilatlarından yeni mühasibat uçotu standartlarına uyğun məlumatların əldə edilməsi üçün “Büdcə təşkilatının maliyyə vəziyyəti, gəlirləri (daxilolmalar) və xərcləri haqqında” 2-büdcə №-li yeni rəsmi statistika hesabatı forması hazırlanmış, müvafiq qaydada təsdiq edilmiş və 2013-cü ildən tətbiq edilməsinə başlanmışdır.

Avtomobil yollarının siyahıyaalınmasının təşkili üzrə metodoloji izahlar və tədbirlər planı hazırlanmış, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən keçirilmiş avtomobil yollarının siyahıyaalınması başa çatdırılmış və nəticələr Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

Xarici və sosial sektor statistikasını sahəsində statistik müşahidələrin, statistik göstəricilərin və onların metodologiyasının təkmilləşdirilməsi (Proqramın II və III bölmələri) ilə əlaqədar “Fiziki şəxslər tərəfindən gömrük yük bəyannaməsinin tərtib edilməsi tələb olunmayan idxal-ixrac edilən malların həcmünün müəyyən edilməsi”, “Azərbaycanda qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsi”, “Məktəbdə davamiyyət səviyyəsi”, “Miqrasiya proseslərinin öyrənilməsi”, “Tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyəti, onların dərman və avadanlıqlarla təminatı”, “Şəxsiyyət əleyhinə zorakılıq”, “Boşanma hallarının səbəblərinin öyrənilməsi”, “Əhalinin fasiləsiz təhsildə iştirakı” və “Ətraf mühitin mühafizəsinə çəkilən xərclər”ə dair seçmə, hər ilin sentyabr ayında (hesabat dövrü ərzində) ölkədə fəaliyyət göstərən bütün ibtidai, orta və tam orta ümumtəhsil məktəblərində isə başdan-başa statistik müayinə keçirilmiş, müayinələrin nəticələrinə dair yekun bülletenlər hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilmiş və Komitənin internet sahifəsində yerləşdirilmişdir. “Alternativ mənbələrin məlumatları əsasında xarici investisiyalar üzrə göstəricilərin təkmilləşdirilməsi”, “Təhsilə çəkilən xərclərin qiymətləndirilməsi”, “Elmi təşkilatların fəaliyyətinin kompleks statistik qiymətləndirilməsi” və “Mədəniyyət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və bu sahədə statistik müşahidələrin aparılmasının təkmilləşdirilməsi”nə dair metodologiyalar, “Pensiya təminatı, sosial müavinətlər və dövlət sosial yardımı statistikasını”, “Azərbaycan Respublikasında təhsilin inkişafı”, “Ev təsərrüfatlarında yaranan tullantılar”, “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı”, “Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması” və “Meşə resurslarının qorunması, təkrar istehsalı və onlardan istifadə”ni əks etdirən kompleks statistik göstəricilər sistemi hazırlanmış, ölkələr və mal qrupları üzrə son beş illik idxal-ixrac göstəriciləri əsasında xarici ticarət statistikasının elektron məlumat bazası yaradılmış və Dövlət

Gömrük Komitəsinin təqdim etdiyi məlumat bazasından istifadə olunaraq, idxal-ixrac əməliyyatlarının saziş növləri üzrə bölgüsünə, o cümlədən sərbəst dövrəli valyuta ilə hesablaşmaların strukturuna dair nəticələr əldə edilərək nəşr edilmişdir. Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsi tərəfindən xarici borc və beynəlxalq investisiyalar statistikasını üzrə göstəricilər sistemi, ölkənin icmal xarici borcu və beynəlxalq investisiyalar statistikasının formalaşdırılması, təhlili və yayılması, mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsü və məlumatların təşkilatlararası mübadiləsi qrafiki, həmçinin “Xarici borc haqqında” 1-xarici borc, “Xarici borcun yaranması və ona xidmət edilməsinə dair” 2-xarici borc №-li rəsmi statistika hesabatı formalarının və onların tərtibinə dair metodoloji izahatların layihələri hazırlanmış, təsdiq üçün 29.10.2008-ci il tarixli, 08-34 №-li məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. “Müəssisənin texnoloji innovasiyaları haqqında” 3-innovasiya №-li birdəfəlik rəsmi statistika hesabatı forması və onun tərtibinə dair metodoloji izahat hazırlanmış, 2011-ci ildə sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət və bazar xidmətləri göstərən kiçik sahibkarlıq subyektlərini əhatə edən müşahidə aparılmış, müşahidənin nəticələrinə dair “Kiçik sahibkarlıq subyektlərinin innovasiya fəaliyyəti” adlı bülleten hazırlanaraq istifadəçilərə göndərilmişdir.

İqtisadi-statistik standart təsnifatlar sisteminin inkişaf etdirilməsi (Proqramın IV bölməsi) və beynəlxalq səviyyədə qəbul edilmiş təsnifatlara uyğun milli təsnifatların statistika təcrübəsində tətbiqi işi davam etdirilmiş, hesabat dövrü ərzində Avropa İttifaqının İqtisadi Fəaliyyət Növləri Təsnifatının 2007-ci il versiyası əsasında İqtisadi Fəaliyyət Növləri Təsnifatının milli versiyası və “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”nın III versiyası ilə II versiyası arasında, Məhsul növləri təsnifatı ilə Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının həmahəng sistemi arasında və Məhsul növləri təsnifatı ilə Beynəlxalq standart ticarət təsnifatının dördüncü versiyası arasında keçid “açarları” hazırlanaraq müvafiq qaydada təsdiq edilmişdir. Bundan başqa, “Məhsul növləri”, “Sənaye məhsulları”, “Faydalı qazıntılar və yeraltı sular”, “Tullantılar”, “Təhlükəli və tibbi tullantılar”, “Bələdiyyələrin statistik ərazi”, “Sənaye məhsullarının son təyinatına görə”, “İnvestisiya, aralıq və istehlak malları”, “İqtisadi fəaliyyətdə xidmətlər”, “Məşğulluq”, “Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət növləri və çəkilən xərclər”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “İnformasiya və kommunikasiya texnologiyaları xidmətləri” təsnifatları hazırlanaraq Azərbaycan Respublikasının müvafiq nazirlik, komitə və digər təşkilatları ilə razılaşdırılmış, Dövlət Statistika Komitəsinin kollegiya qərarları ilə təsdiq olunmuş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət standartı kimi qeydiyyatdan alındıqdan sonra nəşr edilərək istifadəçilərə göndərilmiş və tətbiqinə başlanılmışdır. İqtisadi fəaliyyət növləri təsnifatının yeni versiyasına uyğun olaraq dinamika sıraları yenidən tərtib olunmuşdur. Bundan başqa, müasir iqtisadi-riyazi modellərdən istifadə etməklə ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsi məqsədi ilə 10 əsas tərəfdaşı olduğumuz ölkədə inflyasiya və idxal olunan inflyasiya barədə məlumatlar işlənmiş və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur. Beynəlxalq təşkilatlar tərəfindən dünya, o cümlədən Azərbaycan iqtisadiyyatının inkişafının proqnozlaşdırılması, beynəlxalq reyting agentlikləri tərəfindən ölkələrin qiymətləndirilməsinə dair arayışlar hazırlanmış, həmçinin

beynəlxalq təşkilatların hesabatlarında Azərbaycana dair məlumatlar təhlil olunmuşdur. Eləcə də neft, qaz və kömür bazarlarında, o cümlədən dünya bazarında ərzaq qiymətlərinin indeksinə dair mövcud tendensiyalar mütəmadi olaraq izlənilmiş və bu sahələrdə təhlillər aparılmışdır. Bundan əlavə, dünya birjalarında əsas əmtəə növlərinin fyuçers qiymətləri və fond birjalarında dəyişmələr təhlil edilmişdir.

Statistik müşahidələrin müasir metodlarının tətbiqi əsasında respondentlərə düşən məlumat yükünün minimuma endirilməsi istiqamətində (Proqramın V bölməsi) “Statistik müşahidələrin keçirilməsi metodologiyasının tələblərinə (müəssisələr qruplarının uçotu, maliyyə əlaqələrinin əks olunması və s.) uyğun olaraq statistik registrin aparılması, formalaşdırılması və təkmilləşdirilməsi”, “Statistika müşahidələrinin keçirilməsi metodologiyasının yeni tələblərinə uyğun olaraq müəssisə qruplarının təşkili”, “Statistik vahidlərin dövlət registri əsasında istifadəçilər üçün elektron informasiya sisteminin yaradılması, aparılması və tətbiqi”, “Sosial statistika sahəsində müasir seçmə metodlarına əsaslanmaqla, müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsi və rotasiya metodları”, “Kənd təsərrüfatı statistikasına da daxil olmaqla, müəssisələr statistikasına üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydaları” və “Statistik məlumatların keyfiyyətinə nəzarət və keyfiyyətin idarə olunması, informasiya axınlarının optimallaşdırılması, respondentlərə düşən statistik yükün tənzimlənməsi sistemlərinin yaradılması”na dair metodoloji materiallar hazırlanmış, Dövlət Statistika Komitəsinin internet sahifəsində rəsmi statistika hesabatı formaları bölməsi yaradılmışdır. Statistikanın bütün sahələri üzrə rəsmi statistika hesabatlarının elektron vasitələrlə təqdim olunması üçün proqram vasitələri hazırlanaraq Komitənin WEB sahifəsində yerləşdirilmiş və statistika orqanlarına müəssisə və təşkilatlardan (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) kağız formada daxil olan cari hesabatların elektron formaya keçirilməsi başa çatdırılmışdır.

Dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyası (uyğunlaşdırılması) üzrə (Proqramın VI bölməsi) dövlət idarəetmə orqanları ilə yanaşı statistik məlumatların bütün istifadəçilərinin məlumatlarla təmin olunması və məlumat mübadiləsi ilə əlaqədar müəyyən işlər görülmüş, iş yerlərinin 90%-i internet resursları olan kompüterlərlə təmin edilməsinə, dövlət idarəetmə orqanları ilə daimi qarşılıqlı məlumat mübadiləsinə, internet resursları vasitəsilə bütün istifadəçilər ilə çevik əlaqələrin qurulmasına nail olunmuşdur. Bundan başqa, icra olunan işlərin və məlumat mübadiləsinin səmərəliliyinin artırılması ilə yanaşı icra intizamına nəzarətin də həyata keçməsinə imkan verən “Elektron Sənəd Dövriyyəsi” sistemi Dövlət Statistika Komitəsinin bütün struktur vahidlərində tam tətbiq olunmuşdur. Komitənin internet sahifəsində “e-sənəd dövriyyəsi” bölməsi və istifadəçilərin ödənişsiz bu sistemə qoşula bilməsi imkanları yaradılmışdır. Dövlət Statistika Komitəsinin strukturuna uyğun olaraq məlumat texnologiyaları tətbiq edilmiş və statistika sistemində məlumat mübadiləsinin və proqram vasitələrinin qarşılıqlı istifadəsi üçün şərait yaradan məlumat şəbəkələri qurulmuşdur. Artıq ən aşağı səviyyədə, yəni istənilən bir struktur vahidinin mütəxəssisi tərəfindən statistik hesabatlar üzrə təqdim olunan

məlumatlar sistemin hər nöqtəsindən icazə səlahiyyətlərinə uyğun olaraq baxıla və istifadə edilə bilər.

Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əsasında rəsmi statistika orqanlarında statistik informasiyaların yığılması, işlənməsi, saxlanması və yayılması sisteminin yeniləşdirilməsi (Proqramın VII bölməsi) ilə əlaqədar, dövlət statistika sisteminin informasiya texnologiyalarının, texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi işi davam etdirilmiş, Dövlət Statistika Komitəsində müasir informasiya texnologiyalarının tətbiqi əsasında məlumat mübadiləsinin çevikliyinə artırılması, məlumatların vaxtında dövlət idarəetmə orqanlarına təqdim edilməsi və Dövlət Statistika Komitəsinin rəsmi internet sahifəsində yerləşdirilməsi üçün bütün mümkün olan tədbirlər vaxtında yerinə yetirilmişdir. Sahələr üzrə məlumat bazalarının yaradılması və inkişafı üçün *Java* proqramlaşdırma dilində proqram təminatı hazırlanmış, şəbələrin istifadəsinə verilmişdir. Bu proqram vasitəsilə nəzərdə tutulmuş göstəricilərin məlumat bazasına daxil edilməsi və sorğu əsasında bazadakı göstəricilərə baxmaq imkanı yaradılmışdır. Məlumat bazasına ilkin məlumatların daxil edilməsi və bazada dəyişikliklər aparılması səlahiyyətləri, “incə müştəri” texnologiyası ilə digər şəxslərin bazaya müdaxiləsinin qarşısının alınması şərtləri ilə həyata keçirilmişdir. Hesabat dövrü ərzində statistika sisteminin avadanlıqlarının yeniləşdirilməsi məqsədilə müasir vasitələr alınaraq quraşdırılmış və istifadəyə verilmişdir. Belə ki, 5 il ərzində 625 kompüter, 255 çap qurğusu, 10 noutbuk, 20 netbuk, 9 server, 84 ədəd ADSL modem, 90 ədəd Switch, 84 ədəd Ups, 5 standart proqram təminatı dəsti və digər texniki vasitələr alınaraq mərhələli tətbiq edilmişdir. Bundan başqa, statistika sistemində mütəxəssislərin iş vaxtının uçuğu üzrə proqram, təhlil və iqtisadi modelləşdirmə üçün isə SAS modulları alınmışdır. Proqram vasitələrinin struktur vahidlərində səmərəli istifadə və istismarının təşkilinə nail olmaq üçün statistik müşahidələrin işlənməsi nümunələri ilə təmin olunmuş “SPSS proqram kompleksi üzrə statistikin stolüstü kitabı” və “SPSS proqram kompleksi və tətbiqi statistikaya giriş” adlı tədris vasitələri hazırlanaraq Dövlət Statistika Komitəsinin mütəxəssislərinin istifadəsinə verilmişdir. Dövlət Statistika Komitəsinin elektron kitabxanasının yaradılması işi başa çatdırılmışdır. Bundan başqa, Ədliyyə, Səhiyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında şəbəkə yaradılmış, müəssisələrin qeydiyyatının aparılmasının “vahid pəncərə” vasitəsi ilə həyata keçirilməsinə başlandığı andan Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyi arasında *fiber optik* xətt çəkilərək istifadəyə verilmiş və bu xətt vasitəsilə məlumat mübadiləsinin aparılmasına nail olunmuşdur. *SPSS* proqram paketi Statistik məlumatların ETLTM-də və “Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasi” şöbəsində daha geniş istifadə olunmaqla yanaşı, digər sahələrdə də bu proqram paketinin tətbiqinə başlanmışdır. Dövlət Statistika Komitəsinin bütün struktur vahidləri - Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və onun rayon şöbələri, rayon (şəhər) statistika idarələri (şöbələri) internetə çıxışı olan daxili məlumat şəbəkələri və bu şəbəkələrin fəaliyyətini təmin edən avadanlıqlarla təmin olunmuşdur. Bölgələrdə qurulmuş bu şəbəkələr tam istismar gücündə istifadə olunur.

Statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafı (Proqramın VIII bölməsi) ilə əlaqədar “Rəsmi statistikaya inamın yüksəldilməsinə yönəldilmiş məlumat-izahat işlərinin proqramı” hazırlanmış, “Statistik məlumatların

istifadəçilərinin rəyinin öyrənilməsinə dair” statistik müayinə keçirilmiş, respondentlərlə sorğular təşkil edilmiş, istifadəçilər tərəfindən statistikanın sahələrinə olan maraq dərəcəsini müəyyənləşdirməyə imkan verən “TOP Statistikanın bölmələri” proqram qrupu yaradılaraq Komitənin internet sahifəsində yerləşdirilmişdir. İstifadəçilər tərəfindən baxılan bütün məlumatların *web, php, excel, word, pdf* və *html* formatda əldə edilə bilmələri imkanı yaradılmış, məlumat bazasının axtarış sistemi yenidən qurulmuş və axtarış sistemi vasitəsi ilə göstəricilər qrupuna eyni zamanda (illər üzrə) müraciət etmək imkanı ilə yanaşı mətbu məlumatların yayılma təqvimini sahifədə yerləşdirilmişdir. Dövlət Statistika Komitəsinin yeni WEB sahifəsi hazırlanmış, sahifənin sınaq istismarı təşkil edilmiş və istifadəyə verilmişdir. Statistik məlumatların istifadəçiləri tərəfindən məlumatın onları qane etməsi haqqında sorğular və elektron xidmətlərin sahifə ilə yanaşı e-hökumət portalı vasitəsi ilə həyata keçirilməsi təşkil edilmişdir.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi (Proqramın IX bölməsi) ilə əlaqədar, Azərbaycan Respublikasının qanunlarına və digər normativ hüquqi aktlara uyğun olaraq, digər ölkələrin statistika orqanları ilə əməkdaşlığın təşkili davam etdirilmişdir. 2008-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Macarıstan Respublikasının Statistika İdarəsi arasında statistika sahəsində saziş, 2009-cu ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İran İslam Respublikasının Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında birgə niyyət Bəyannaməsi, Bolqarıstan Milli Statistika İnstitutu və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında 2010-2012-ci illər üçün birgə tədbirlər planı və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

İrənin Statistika Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən Dövlətstatkomun və İrənin Statistika Mərkəzinin mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilmişdir. 2010-cu ildə Avropa Qonşuluq Siyasətinin “Tvinning, TAİEX və Sigma Əməliyyatlarının Tətbiqi” layihəsi çərçivəsində Dövlət Statistika Komitəsində “Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikasını və istehsalçı qiymətləri indeksi sahələrinin Avropa standartlarına çatdırılması sahəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək göstərilməsi” adlı Tvinning layihəsi üzrə işlər davam etdirilmiş, bu layihə çərçivəsində Avropa İttifaqına üzv dövlətlərin mütəxəssislərinin Dövlətstatkoma və eləcə də Dövlətstatkomun mütəxəssislərinin üzv dövlətlərin statistika təşkilatlarına təlim səfərləri həyata keçirilmişdir.

2011-ci ildə “Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikasını və istehsalçı qiymətləri indeksi sahələrinin Avropa standartlarına çatdırılması sahəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək göstərilməsi” adlı Tvinning layihəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Avrostat, Almaniya, Bolqarıstan, Çexiya və Litva statistika təşkilatlarının

rəhbərlərinin və mütəxəssislərinin, bu ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqı, Dünya Bankı, YUNİSEF, UNDP, GİZ (Almaniya), FAO-nun Bakı ofisinin və eləcə də Azərbaycan Respublikasının müvafiq nazirlik və komitələrinin nümayəndələrinin iştirakı ilə 10-11 noyabr 2011-ci ildə Bakı şəhərində konfrans keçirilmişdir.

2012-ci ildə Layihə üçün texniki şərtlərin hazırlanması ilə bağlı “Tvinning, TAİEX və Sigma Əməliyyatlarının Tətbiqi-2” layihəsinin mütəxəssisi ilə görüş təşkil edilmiş və lazımi materiallar təqdim edilmişdir. Layihənin texniki şərtləri hazırlanaraq Avropa Komissiyasına təqdim edilmiş, bu şərtlər əsasında keçirilmiş tender nəticəsində irəli sürülmüş 4 təklifin qiymətləndirilməsi prosesində iştirak edilmişdir. Komponent rəhbərləri, İİN-nin, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin və İTTSO-nun (Azərbaycanda Tvinning, TAİEX və Sigma Əməliyyatlarının Tətbiqi) nümayəndələrinin iştirakı ilə yekun iclas keçirilmişdir. 2012-ci il martın 5-9-da Dövlətstatkomda “Uyğunlaşdırılmış Avropa Vaxt Büdcəsindən İstifadə üzrə sorğunun tətbiqi üçün metodologiya və tövsiyələr”ə dair ekspert missiyası təşkil olunmuşdur. İyun ayının 4-8-də “Statistikada coğrafi informasiya sistemi” mövzusunda ekspert missiyası həyata keçirilmişdir.

Bundan başqa, statistika sahəsi üzrə mövcud beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq təşkilatların statistika sahəsində iş təcrübəsinin öyrənilməsi ilə əlaqədar beynəlxalq təşkilatların xətti ilə ölkədən kənarında müxtəlif mövzular üzrə keçirilən kurs və seminarlarda hesabat ili ərzində Dövlət Statistika Komitəsinin mütəxəssisləri 300-dən çox müxtəlif beynəlxalq seminar və konfranslarda iştirak etmiş, BMT, BVF, BÖT, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Statistika Bürosunun və digər beynəlxalq təşkilatların dünya iqtisadiyyatının inkişafının, ayrı-ayrı regionların və dünya ölkələrinin inkişaf perspektivlərinin əsas meylləri haqqında təhlili, statistik və metodoloji materiallar öyrənilmiş və bu materiallardan iş prosesində geniş istifadə olunmuşdur.

Ölkədə həyata keçirilən islahatlara və quruculuq-abadlıq, tikinti-bərpa işlərinə uyğun olaraq, yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə, Dövlət Statistika Komitəsi tərəfindən məqsədyönlü iş aparılır. Rayon (şəhər) statistika idarələrinin inzibati binalarının müasir tələblərə cavab verəcək şəkildə yenidən qurulması, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və işçilərin iş şəraitinin beynəlxalq tələblərə cavab verəcək şəkildə qurulması əsas prioritet sahələrdən biri olmuşdur. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq Gəncə şəhər, Ağdam, Balakən, Dəvəçi, Goranboy, Qax, Qəbələ, Samux, Siyəzən, Qusar, Ağstafa, Hacıqabul, Zaqatala, Qobustan, Gədəbəy, Daşkəsən, Göyçay, Lerik, Yardımlı, Xızı, Saatlı, Tərtər, Ucar rayon statistika idarələri üçün inzibati binalar tikilmiş, Sumqayıt və Mingəçevir şəhər statistika idarələri üçün inzibati binalar isə tikilməkdədir.

Ümumilikdə, Dövlət Proqramının nəticələrini aşağıdakı kimi qiymətləndirmək olar: I-III bölmələr üzrə 5 il ərzində 57 metodoloji material və 14 göstəricilər sistemi hazırlanmış və ya təkmilləşdirilmişdir ki, bu da ölkədə beynəlxalq səviyyədə müqayisə oluna bilən statistik məlumatların istehsalına, ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilərin çevik hesablanmasına imkan yaratmışdır.



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini makroiqtisadi statistika təşkil etmişdir. Milli hesablar statistikasını üzrə işlər, onların keyfiyyətinin yüksəldilməsinə, sahə statistikasının məlumatları ilə uyğunluğunun və İƏİT və BVF tələblərinə, metodoloji müvafiqliyinin təmin olunmasına yönəldilmişdir. Milli hesablar sisteminin göstəricilərinin hesablanması etibarlılığına xüsusi diqqət yetirilmişdir. İqtisadi fəaliyyət növləri təsnifatının yeni versiyasının milli hesablar və makroiqtisadi göstəricilər statistikasını göstəricilərinə tətbiqi başa çatdırılmış və bu sahədə göstəricilərin iqtisadi təhlilinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə sektorlar üzrə hesabların təkmilləşdirilməsi işi davam etdirilmiş (ev təsərrüfatları, dövlət idarəetməsinin institusional vahidləri və maliyyə korporasiyaları üzrə artıq başa çatdırılmışdır), beynəlxalq təşkilatların milli hesablar statistikasını göstəriciləri dəstinə dair yeni tələblərinə uyğun olaraq iqtisadiyyatın sektorları üzrə rüblük hesabların tərtibinə başlanmış, məlumatların daha da təkmilləşdirilməsi məqsədilə “ehtiyat və istifadə” cədvəllərinin illik dövrləklə qurulmasına başlanılmış və göstəricilərin əhatəliliyi və məlumatların keyfiyyəti artırılmış, yeniləndirilmiş məlumat mənbələri əsasında aktiv və passivlər balansını göstəricilərinin təkmilləşdirilməsi və əhatəliliyinin genişləndirilməsi həyata keçirilmişdir. Bütün bunlar MHS-2008-in tətbiqinə şərait yaratmışdır. Dövlət Statistika Komitəsi hazırda MHS-2008-in tətbiqi sahəsində MDB ölkələri arasında birinci yerdədir.

Dövlət Proqramı çərçivəsində istər istehlak qiymətləri, istərsə də istehsalçı qiymətləri indekslərinin hesablanması işlərinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində işlər təşkil edilmişdir. İstehsalçı qiymət indekslərinin hesablanmasında əldə olunmuş nailiyyətlərə görə Dövlət Statistika Komitəsi Rusiya Federasiyası, Ukrayna və Qazaxıstanın statistika orqanları ilə birlikdə MDB-də ilk dörd yeri bölüşdürür.

Enerji statistikasının təkmilləşdirilməsi istiqamətində də işlər həyata keçirilmişdir. Ümumi sərf edilən enerji məhsulu və enerjinin səmərəliliyini əks etdirən digər göstəricilərin formalaşdırılması ilə yanaşı, ölkənin enerji balansının müasir beynəlxalq tələblərə cavab verən strukturda hazırlanması təmin edilmişdir ki, bunun nəticəsində də balans göstəricilərinin inkişaf etmiş ölkələrin enerji balansını göstəriciləri ilə birbaşa müqayisəliliyinə nail olunmuşdur. Alternativ və bərpa olunan enerji mənbələri statistikasını yaradılmışdır. Müəssisələr, kənd təsərrüfatı, tikinti, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, ticarət, xarici ticarət, əmək bazarı, turizm, səhiyyə, əhali, təhsil, elm, meşə, ətraf mühit və bir sıra digər istiqamətlərin statistikasını sahəsində metodologiya, göstəricilər sistemi və monitorinqin aparılması işləri təkmilləşdirilərək beynəlxalq standartlara və ölkədə həyata keçirilən islahatların tələblərinə uyğunlaşdırılmışdır. Bu sahədə əldə olunmuş uğurları 2010-cu ildə baş tutmuş BMT-nin AİK, Avrostat və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən həyata keçirilmiş Qlobal Qiymətləndirmə (xarici audit) sənədləri də təsdiq edir. Qiymətləndirmə üzrə yekun materialda deyilir: “Milli Statistika Sisteminin (MSS) peşəkar müstəqillik, obyektivlik və ədalətlik prinsiplərinin “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapması, Dövlətstatkomun məlumatların toplanmasında (fiziki şəxslər və inzibati mənbələrdən məlumat toplanması da daxili olmaqla) təsirli və şəffaf səlahiyyətlərə

malik olması, statistik məxfilik anlayışının qanunda çox dəqiq qeyd olunması, prosedura və tədbirlərin məxfilik prinsiplərinə əməl olunmaqla təmin edilməsi təqdirəlayiqdir. Yaxın gələcəkdə daha sistemativ və mükəmməl idarəetmə, nəzarət və qiymətləndirmə planlaşdırılır”.

Statistik təsnifatların hazırlanması və tətbiqi sahəsində işlər (IV bölmə) Dövlət Proqramına uyğun olaraq inkişaf etdirilmiş və təkmilləşdirilmişdir. Hazırda Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış belə təsnifatların sayı 30-a çatdırılmışdır. Bu sahədəki nailiyyətlərə görə Dövlət Statistika Komitəsi MDB ölkələri arasında Rusiya Federasiyası və Qazaxıstan statistika orqanlarından sonra üçüncü yerdədir.

Proqramın 5-ci bölməsinə uyğun olaraq statistik müşahidələrin müasir metodlarının tətbiqi işi diqqət mərkəzində olmuşdur. Statistik müşahidələrin, o cümlədən başdan-başa və seçmə qaydada hesabatların toplanmasının, müayinələrin keçirilməsinin əsasını təşkil edən müşahidə obyektlərinin məcmusuna dair Statistik vahidlərin dövlət registrinin təşkili sahəsində işlər davam etdirilmişdir. İl ərzində hüquqi və fiziki şəxslərin yaradılması və ləğvi barədə Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Statistik vahidlərin dövlət registrinin aktuallaşdırılması və onun statistik işlər üçün aktual vəziyyətdə saxlanması istiqamətində müntəzəm işlər həyata keçirilmişdir. 2013-cü il yanvarın 1-i vəziyyətinə SVDR-də statistik vahidlərin sayı 511 mindən, əhali təsərrüfatlarının sayı isə 850 mindən çox olmuşdur. Statistik vahidlərin dövlət registrindən istifadə etməklə 5 il ərzində 36 seçmə statistik müayinə həyata keçirilmişdir. Dövlət registrində statistika praktikasında istifadə edilməsində və bu sahədə mərkəzi icra hakimiyyəti orqanlarında olan məlumatlardan istifadə olunmasında Dövlət Statistika Komitəsi MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutur.

Dövlət Proqramına və Nazirlər Kabinetinin 11.02.2010-cu il tarixli, 35 nömrəli “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq bütün zəruri proqram və digər əyani vasitələr hazırlanaraq Dövlət Statistika Komitəsinin internet sahifəsində yerləşdirilmişdir və 2010-cu ildən hesabatların elektron sənəd formasında yığılmasına başlanmışdır. 2013-cü il yanvarın 1-i vəziyyətinə (kiçik sahibkarlıq subyektləri istisna olmaqla) müəssisə və təşkilatlardan hesabatların elektron formada təqdim olunması təmin edilmişdir. Rəsmi statistika hesabatlarının təqdim edilməsi üzrə xidmət hazırda “*online*” (real vaxt) rejimində həyata keçirilir. Rəsmi statistika hesabatlarının elektron sənəd formasında toplanması sahəsində Dövlət Statistika Komitəsi MDB ölkələri arasında öncül yerlərdən birini, “*online*” (real vaxt) rejimində təqdim olunması üzrə isə birinci yeri tutur.

Dövlət hakimiyyəti orqanlarının hazırladığı statistik informasiya resurslarının inteqrasiya və harmonizasiyası (uyğunlaşdırılması) istiqamətində işlər təşkil edilmişdir. Bu sahədə işlər Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank və Dövlət Sosial Müdafiə Fondu ilə yüksək səviyyədə təşkil edilərək elektron məlumat mübadiləsi həyata keçirilir. Vergilər Nazirliyi ilə isə qismən təşkil edilmişdir.

Statistik məlumatların yığılması, işlənməsi, saxlanması və yayılması sistemlərinin yeniləşdirilməsi (VII bölmə) müasir informasiya-kommunikasiya

texnologiyalarının tətbiqi əsasında həyata keçirilmişdir. Müntəzəm olaraq istifadə olunan texniki baza daha müasir texnika və proqram təminatı ilə əvəz olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2012-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblər” təmin olunmaqla, Dövlət Statistika Komitəsinin “stat.gov.az” adlı yeni internet səhifəsi yaradılaraq “gov.az” domen zonasında qeydiyyatla alınmışdır. 2013-cü ildən başlayaraq informasiya ehtiyatları yeni səhifə vasitəsi ilə istifadəçilərə çatdırılacaqdır.

Hesabat dövründə inzibati binaları yeni istifadəyə verilən və ya əsaslı təmir işləri aparılan bütün rayon (şəhər) statistika idarələrində (şöbələrində) və Naxçıvan MR Dövlət Statistika Komitəsinin bütün struktur vahidlərində məlumat şəbəkələri yenidən qurulmuş və məlumatın mübadilə imkanlarının artırılması ilə yanaşı, statistika sistemində çalışan bütün mütəxəssislərin sürətli internetə çıxışı təmin olunmuşdur.

Ölkə Prezidentinin 04.09.2012-ci il tarixli “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanına uyğun olaraq, Dövlət Statistika Komitəsi sistemində tətbiqi həyata keçirilən elektron sənəd dövriyyəsi sisteminin imkanları artırılmış, yeni nəzarət mexanizmləri həyata keçirilərək məlumat mübadiləsinin sürətinin yüksəldilməsi və icraya nəzarətin təşkili işlərinə xüsusi diqqət yetirilmiş və Dövlət Statistika Komitəsi informasiya-kommunikasiya texnologiyalarının tətbiqində ciddi irəliləyişlər əldə etmişdir.

Proqramda nəzərdə tutulduğu qaydada 2010-cu ildə İsveç və Finlandiya statistika orqanlarının təcrübəsindən istifadə etməklə, Dövlət Statistika Komitəsinin elektron kitabxanası yaradılaraq istifadəyə verilmişdir. Hazırda Komitə 7443 cild kitabxana fonduna və 4797 nüsxə dövrü nəşrlərə malikdir. Yalnız 2012-ci il ərzində kitabxananın xidmətindən 2615 nəfər istifadə etmişdir.

Proqramın 8-ci bölməsinə uyğun olaraq statistik informasiyanın istifadəçiləri ilə qarşılıqlı əlaqə sisteminin inkişafına xüsusi diqqət yetirilmişdir. Rəsmi statistikaya dair inamın yüksəldilməsinə yönəlmiş məlumat-izahat işləri proqramı hazırlanaraq təsdiq edilmiş və praktiki fəaliyyətdə tətbiqinə başlanmışdır. İstifadəçilərin ehtiyaclarını ödəmək məqsədilə ildə 30-dan çox adda müxtəlif sahələrə dair məcmuələr nəşr etdirilir.

Dövlət Statistika Komitəsinin internet səhifəsində məlumat bazasının aparılması beynəlxalq standartlara uyğun təşkil edilmişdir. 01.01.2013-cü il vəziyyətinə məlumat bazası özündə 10 minə yaxın cədvəli, məruzəni, təhlili materialları, metodoloji materialları, cari göstəricilər də daxil olmaqla, əsas sosial-iqtisadi göstəricilər üzrə ən yeni məlumatların qrafiklərini, xarici ölkələrin statistikasına dair məlumatları, müntəzəm əsasda yeniləşdirilən əsas makroiqtisadi göstəricilər üzrə illik məlumatların dinamika sıralarını əks etdirir. 01.01.2013-cü il vəziyyətinə məlumatlar bazası da daxil olmaqla, səhifənin məlumat həcmi 10,4 Mb təşkil etmişdir. 2012-ci ildə Dövlət Statistika Komitəsinin internet səhifəsindən hər gün orta hesabla 1310 istifadəçi bəhrələnmişdir və hər gün baxılan səhifələrin orta sayı 6187-yə çatmışdır ki, bu da 2007-ci ildəkindən təqribən 15 dəfə çoxdur.

İstifadəçilərlə işi daha da təkmilləşdirmək, onu müasir tələblər səviyyəsində qurmaq məqsədilə 2011-ci ildə həyata keçirilmiş “Statistik məlumat istifadəçilərinin

rəyinin öyrənilməsinə dair” müayinənin 10 ballıq qiymətləndirmə sistemində uyğun olaraq, statistik məlumatların istifadəçilərinin məmnunluq indeksi 8,4-ə, statistika orqanlarına inam indeksi isə 8,2-yə bərabər olmuşdur. Rusiya Federasiyasında bu göstəricilər müvafiq olaraq 7,5 və 7,7 təşkil etmişdir.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi öz bəhrəsini verməyə başlamış və Azərbaycan statistikasına inamın artmasına səbəb olmuşdur. Hazırda Dövlət Statistika Komitəsinin mütəxəssisləri 6 beynəlxalq təşkilatda statistika sahəsində işçi və ya ekspert qrupunun üzvü kimi fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsinə ev sahibliyi etmək inamını əldə etmişdir. 2011-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının statistika və iqtisadi tədqiqatlar üzrə əlaqələndirici şəxslərinin 8-ci toplantısına və BMT-nin Statistika şöbəsinin təşkilatçılığı ilə enerji üzrə beynəlxalq regional seminarına ev sahibliyi etmişdir.

Bunlardan əlavə, Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilmiş Tvinningq proqramının yekunlarına həsr olunmuş konfransda (noyabr 2011-ci il) iştirak etmiş Almaniya Federal Statistika İdarəsinin prezidenti proqram haqqında demişdir: “Almaniya rəsmi statistikasına üçün bu Tvinningq layihəsi bu vaxtdək regionda keçirdiyimiz ən böyük əməkdaşlıq layihəsi idi. Layihənin birgə icrası Azərbaycan-Almaniya əməkdaşlığının keyfiyyət və səmərəliliyinə bir sübutdur”.

Yerli statistika orqanlarının iş şəraitinin yaxşılaşdırılması (bölmə X) məqsədilə 2008-2012-ci illərdə 23 şəhər və rayonda müasir tələblərə cavab verən yeni inzibati bina tikilmiş, 2 şəhərdə isə tikinti işləri davam etdirilir. Ölkə hökuməti tərəfindən bu diqqət Cənubi Qafqaz ölkələri arasında birinci yerdə durur.